

Xalq q zeti.- 2019.- 18 dekabr.- S.15.

Cənubi Koreyada Azərbaycan xalçası toxunur

Ölkəmizin Seuldakı səfirliyinin Koreya Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Asiya Mədəniyyət Mərkəzi (AMM) ilə “Mədəni məhsul” üzrə əməkdaşlığı çərçivəsində Kvancu şəhərində Azərbaycan xalçası toxunur.

Azərbaycan mədəniyyətinin Koreyada tanıtılmasına imkan yaradacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycanın Koreya Respublikasındakı səfirliyi ilə Asiya Mədəniyyət Mərkəzi arasında

Səfirlikdən bildiriblər ki, Azərbaycandan dəvət olunmuş xalçaçı ustanın toxuduğu xalça hazır oldundan sonra Asiya Mədəniyyət Mərkəzinə təqdim ediləcək.

Səfir Rəmzi Teymurov Kvancu şəhərində Asiya Mədəniyyət Mərkəzinin prezidenti Li Cinşik ilə görüşündə ölkəmizin xalçaçılıq sənəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və dünyada ilk ixtisaslaşmış xalça muzeyi məhz ölkəmizdə yaradılıb, xalçalarımız dünya muzeylərində nümayiş etdirilib.

R.Teymurov səfirliyin AMM ilə əməkdaşlığının 2018-ci ildən başladığını, qısa müddətdə iki uğurlu layihənin birgə həyata keçirildiyini diqqətə çatdırıb. O, ilk layihə kimi koreyalı



rəssamların Azərbaycan hekayələri əsasında çəkdiqləri illüstrasiyalardan ibarət kitabın gələn il nəşr etdiriləcəyini deyib.

AMM-in prezidenti Li Cinşik səfirliklə rəhbərlik etdiyi mərkəz arasında əməkdaşlığı yüksək qiymətləndirərək, qeyd olunan hər iki layihənin

əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Görüşdə xalça ustası Lalə Əliyeva və köməkçisi Nərgiz Novruzova “Azərbaycanın xalçaçılıq sənəti” mövzusunda təqdimat ediblər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”